



DÜNYADA VƏ AZƏRBAYCANDA “AĞILLI ŞƏHƏR”LƏRDƏ TƏTBİQ OLUNAN AĞILLI HƏLLƏR

Vaqif Əlicavad oğlu Qasımov
texnika elmləri doktoru, professor
Azərbaycan Texniki Uiversteti

Məryəm Yahuzər qızı Əsədova
Mingəçevir Dövlət Universiteti
Azərbaycan Texniki Uiverstetinin doktoraanti

Xülasə

Son zamanlar texnologiyaların inkişafı ilə yeni dövrə qədəm qoymuşdur. Artıq şəhərlərin demək olar ki, bütün fəaliyyət sahəsi texnologiyalar ilə birləşərək ağıllı şəhər konsepsiyasını yaratmışdır. Dünyanın bir çox qabaqcıl şəhərlərində müxtəlif istiqamətlərdə o cümlədən nəqliyyat, enerji, ətraf mühitin qorunması və s. ağıllı sistemləri qurulmuş və nailiyyətlər əldə olunmuşdur. Azərbaycanda da “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılmışdır. Gələcəkdə bu layihənin daha da inkişaf edəcəyi, insanların qarşılaşdığı problemlər minimuma endirilərək həyat şəraitləri yaxşılaşdırılacağı proqnozlaşdırılır.

Açar sözlər: ağıllı şəhər, ağıllı texnologiyalar, ağıllı enerji, ağıllı nəqliyyat, ağıllı şəbəkə


Bu gün dünya əhalisinin təxminən 55 %-i şəhərlərdə yaşayır və bu tendensiya artan tempə davam edir. Şəhərlər dinamik, məhsuldar, cəlbedici olsalar da, şəhərlərə insanların axını nəticəsində sağlamlıq, enerji, nəqliyyat, ekologiya, tullantıların idarə edilməsi, hava və suyun çırklənməsi, cinayət hallarının artması kimi problemlər meydana çıxır. Son dövrlərdə müasir şəhərlərə xas olan bu və ya digər problemləri aradan qaldırmaq, eləcə də şəhər idarəetməsini optimallaşdırmaq məqsədilə “ağıllı şəhər” layihələri işlənib hazırlanır və tətbiq edilir.

Ümumiyyətlə, “ağıllı şəhər”lər enerji, su, qida təchizatı, sağlamlıq, nəqliyyat və digər sahələrin intellektual idarə edilməsi kimi məsələlərin həllini nəzərdə tutur. “Ağıllı şəhər” (Smart City) anlayışı daha geniş yayılısa da, bu anlayışla yanaşı İntellektual Şəhər (Intelligent City), Dayanıqlı Şəhər (Sustainable City), Rəqəmsal Şəhər (Digital City), Eko-Şəhər (Eco-City) kimi anlayışlardan da istifadə olunur. Terminoloji baxımdan adların müxtəlif aspektli olmasına baxmayaraq, onlar hamısı eyni mahiyyəti daşıyır və bir məqsəd ətrafında birləşirlər. 7 konsepsiyasının əsas mahiyyəti başda enerji və nəqliyyat sistemləri olmaqla şəhər infrastrukturunun və şəbəkə bağlantlarının idarə edilməsində insanlardan asılılığı azaltmaq, hətta aradan qaldırmaq, insanların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir [1].

Son zamanlar bir çox şəhərlərdə texnoloji yeniliklər müəyyən sahələrə tətbiq olunmaqdadır. “Ağıllı ev”lər, “ağıllı işıqlandırma”lar, nəqliyyat idarə olunması, suvarma sistemi və s. kimi texnologiyaları bu yeniliklərə nümunə göstərə bilərik. Burada diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri də məhdud enerji mənbələrindən məhsuldar, qənaətcil istifadənin təmin edilməsi və bərpa oluna bilən enerji sisteminin yaradılmasıdır. “Ağıllı enerji sistemi” – şəhərdəki enerji ehtiyaclarının bərpa olunan enerji ilə əvəz edilməsini və beləliklə də, enerji israfının qarşısının alınmasını özündə ehtiva edir. Araşdırımlar nəticəsində məlum olmuşdur ki, şəhərlərdə enerji istehsalı və istehlakının üçdə ikisi insan fəaliyyəti nəticəsində istixana qazı emissiyaları formasında havaya buraxılır [2]. Şək. 1-də “ağıllı şəhər”lərdə “ağıllı həl”lərin təsnifatı göstərilmişdir [3].

“Ağıllı enerji təchizatı sistemi”ndən danışarkən “intellektual şəbəkə” anlayışından istifadə edirlər. “İntellektual şəbəkə” – “ağıllı texnologiya”lara əsaslanan, balansı avtomatik təmin edən, öz-özünü nəzarətdə saxlayan energetik sistemdir. Belə sistem insanların minimal iştirakı ilə istənilən

mənbədən (kömür, günəş, külək) enerjini almaq və onu istehlakçılar üçün son məhsula çevirmək qabiliyyətinə malik olurlar. “Ağlı texnologiya”lar – qaz və elektrik enerjisinin paylanması və ölçülməsinin effektivliyini yüksəltmək üçün qabaqcıl sensor, kommunikasiya və idarəedici texniki vasitələri özündə birləşdirir.



Şək. 1. “Ağlı şəhər”lərdə “ağlı həl”lər

İntellektual şəbəkə enerji sisteminin uzaq məsafədən monitoriqlinin aparılmasını, idarəedilməsini (o cümlədən avtomatik idarəedilməsini) elektrik enerjisinin axınının optimallaşdırılmasını və itgilərin qarşısının alınmasını, sıradançılmaların analizinin aparılmasını və s. nəzərdə tutur. Bu baxımdan “ağlı enerji uçotu” önemli yer tutur. “Ağlı uçot” dedikdə inkişaf etmiş saygac infrastukturunu, o cümlədən saygacların göstəricilərinin avtomatik və uzaq məsafədən oxunması, nasazlıqların uzaq məsafədən identifikasiya edilməsi, saygacların uzaq məsafədən qoşulması, söndürülməsi və təkrar qoşulması, saygacların uzaq məsafədən sazlanması və s. imkanlar başa düşülür.

Hal-hazırda dünyanın bir çox ölkələrində ənənəvi enerji sistemlərindən istifadə olunur. Lakin bu sistemlər artıq effektiv deyil. Bu nöqtəyi nəzərdən şəhərlərdə “ağlı enerji” infrastrukturunun qurulmasına ehtiyac yaranmışdır. 1980-ci illərdə Danimarka kimi böyük elektrik stansiyalarına sahib olan ölkədə yaranmış enerji qılıqlığı problemi, külək turbinlərinin inşası ilə həllini tapdı (şək. 2). Artıq

Danimarka bu gün külək turbinləri hesabına istehsal etdiyi elektrik enerjisini əvvəllər enerji istehsal etmək üçün qaz aldığı İsveçrə və Almaniyaya satır.



Şək. 2. Kopenhagen yaxınlığında külək turbunləri

Beynəlxalq təcrübələrə əsaslanan “ağillı şəhər”lərin tətbiqində bir sıra naliyyətlər əldə edilmişdir. Los-Ancelesdə “ağillı nəqliyyat sistemi”nin yaradılması nəticəsində, yanacağa 12.5 % qənaət olunmuşdur. Dünya üzrə istifadə olunan enerjinin 15 %-ni küçə işıqlandırmaları təşkil edir. İlk “ağillı küçə işıqlandırma”ları konsepsiyasını reallaşdırıran Oslo şəhərində elektirik enerjisində 70 % qənaət olunmuşdur.

Demək olar ki, bütün sahələri rəqamsal texnologiyalar idarə edən Cənubi Koreyada isə 2010-cu ildə 40 milyar dollar qənaət edilmişdir. İndonezya isə 2008-2013-cü illərdə 26 milyard dollar qənaət etmişdir. Bu proses bir çox ölkələrdə hələ də davam etməkdədir. Məsələn, Barselonada zibil qutularına yerləşdirilən sensor nəticəsində uzaqdan tullantıların səviyyəsinə nəzarət edilir. Amerikanın ən çirkli şəhəri olan Chattanooga şəhərində “ağillı şəbəkə” vasitəsilə tullantılar təmizlənməyə başlanıldı. Hal-hazırda bu şəbəkə Qərb yarımkürəsində ən sürətli şəbəkə hesab olunur.

Hollandiyanın paytaxtı Amsterdam şəhərində ətraf mühitin qorunması və tullantıların idarə edilimiş ilə bağlı “ağillı şəhər” layihəsi uğurla həyata keçirilir. Hətta rəhbərlik 2025-ci ilə qədər tullantıların miqdalarının 40 % azalacağını proqnozlaşdırır.

Böyük Britanyanın Bristol şəhərində 30 Gbps fiber şəbəkənin tətbiqi ilə “ağillı şəhər” qurulması sürətlə həyata keçirilmişdir. Hətta İngiltərədə inkişaf göstəricisinə görə bu şəhər “lider ağillı şəhər” statusunu almışdır. İlk “ağillı şəhər” isə ABŞ-in Kolorado ştatında yerləşən Boulder şəhəridir. Bu şəhərin “ağillı şəhər” konsepsiyası əsasında qurulmasına “Xcel Energy” şirkəti 100 milyon dollar pul ayırıb.

“Ağillı nəqliyyat sistemi” “ağillı şəhər”lərin əsas tərkib hissələrindən biridir. Bu konsepsiyanın əsas məqsədi nəqliyyat sisteminin problemlərinin həlli yolu ilə nəqliyyatın avtomatik idarə olunmasını təşkil etməkdir. Artıq belə sistemlər digər ölkələrdə də reallaşdırılmağa başlayıb. İtaliyada istifadə edilən “Tutor” sistemi qəza sayının 20 % azalmasına gətirib çıxarmışdır. ABŞ-da reallaşacaq “ağillı yol”larda günəş enerjisindən qidalanan panellər sayəsində qışda yollar buz bağlamayacaq, həmçinin yollara yerləşdirilən sensorlar nəticəsində piyadaların təhlükəsizliyi təmin olunacaq. Singapurda tətbiq olunan “ağillı nəqliyyat” konsepsiyasında yollarda “ağillı qapı”lar yerləşdirilmişdir. Bu qapılardan keçərkən sürücünün kartından həmin andakı tixac vəziyyətinə uyğun məbləğdə pul çıxılır. Kartda ödəniş üçün məbləğ olmadıqda isə sürücüyə ikiqat cərimə hesablanır [4].

Ölkəmizdə “ağillı nəqliyyat sistemi”nə nümunə kimi Bakıda yaradılmış Nəqliyyatın İntellektual İdrəetmə Mərkəzini göstərmək olar. Bu sistem vasitəsilə sıxlığı, süreti və nəqliyyat vasitələrinin sayını müəyyən etmək mümkündür. Bu sistem vasitəsilə yollardakı vəziyyət köməkçi monitorlarda əks etdirilərək sürücülərə əvvəlcədən məlumatın verilməsi nəzərdə tutulur. Bunun nəticəsində, sürücülər mənzil başına çatmaq üçün alternativ yollardan istifadə edə bilir. Eyni zamanda



sürücülər “Baku ITS” mobil programı və “141” qaynar xətti vasitəsilə də tixaclar barədə məlumat ala bilərlər. İctimai nəqliyyatda isə avtobuslara taxılmış GPS vasitəsilə şərnişinlər avtobusun yaxınlaşma vaxtını öyrənə bilirlər.

Artıq Azərbaycanda “Ağlılı şəhər” və “Ağlılı kənd” konsepsiyaları da reallaşdırılmağa başlanmışdır. Belə ki, Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixində “Ağlılı kənd” və “Ağlılı şəhər” konsepsiyalarının hazırlanması ilə bağlı Sərəncam imzalamışdır. Təsadüfi deyil ki, Azərbaycanda ilk “Ağlılı kənd” layihəsi məhz işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində icra olunur. Layihənin icrasında dost ölkələr: Türkiyə, İtaliya, İsrail, Çin şirkətləri yaxından iştirak edirlər. Kənd 5 istiqamətdə yeni texnologiya ilə, həmçinin alternativ enerji mənbəyi ilə təchiz olunacaq.

Ümumilikdə qeyd etmək lazımdır ki, “ağlılı kənd” konsepsiyasının yaranmasının əsas səbəblərindən biri kəndlərdəki yaşayış səviyyəsini yüksəltmək, insanların şəhərdə yararlandığı bütün xidmətlərin kənddə əl yetən olmasına nail olmaq və insanların şəhərə axınının qarşısını almaqdır. Digər səbəblər qismində insanların məşgullüğünün yüksəldilməsi, maddi rifahının yaxşılaşdırılması və imkanlarının genişləndirilməsi, eləcə də ASAN xidmət kimi dövlət xidmətlərinə çıxışın təmin edilməsini göstərmək olar.

Azərbaycan Republikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə bu layihələrə paralel olaraq, ölkənin digər şəhər və kəndlərində də analoji layihələrin həyata keçiriləcəyini bildirmişdir. “Ağlılı kənd” layihəsinin uğurlu icrası gələcəkdə ən ucqar kəndlərdə də davamlı inkişafın təmin olunmasına müsbət zəmin yaradacaq.

Istifadə edilmiş ədəbiyyat

1. Ahlgren B., Hidell M., Ngai E.C.-H. Internet of Things for Smart Cities: Interoperability and Open Data // IEEE Internet Computing, 2016, vol. 20, Issue 6, pp.52-56
2. Branke J., Farid S.S., Shah N. Industry 4.0 - A Vision Also for Personalized Medicine Supply Chains // Cell and Gene Therapy Insights, 2016, v.2, Issue 2, pp. 263-270
3. Smart solutions for smart cities [Elektron resurs]
URL: <https://www.raconteur.net/infographics/smart-solutions-for-smart-cities/>
4. Zygiaris S. Smart city reference model: ASSisting planners to conceptualize the building of smart city innovation ecosystems // Journal of the Knowledge Economy, 2012, 4(2), pp.217-231

V.A.Gasimov
Doctor of Technical Sciences, Professor
Azerbaijan Technical University

M.Y.Asadova
Mingachevir State University
Doctoral student of Azerbaijan Technical University

Smart solutions applied in smart cities in the world and in Azerbaijan

Abstract

Recently, we have entered a new era with the development of technology. Almost all areas of urban activity have already combined with technology to create a smart city concept. In many leading cities around the world, in various areas, including transport, energy, environmental protection, etc. smart systems have been built and achievements have been made. Smart village and smart city projects have been launched in Azerbaijan. It is predicted that this project will be further developed in the future, and living conditions will be improved by minimizing the problems faced by people.

Keywords: smart city, smart technology, smart energy, smart transportation, smart network



В.А.Гасымов

доктор технических наук, профессор
Азербайджанский технический университет

М.Я.Асадова

Мингячевирский государственный университет
докторант Азербайджанского технического университета

Умные решения, применяемые в умных городах мира и в Азербайджане

Резюме

Недавно мы вступили в новую эру развития технологий. Практически все сферы городской деятельности уже объединились с технологиями для создания концепции умного города. Во многих ведущих городах мира в различных сферах, включая транспорт, энергетику, защиту окружающей среды и т.д. построены умные системы и достигнуты успехи. В Азербайджане стартовали проекты «умная деревня» и «умный город». Прогнозируется, что этот проект получит дальнейшее развитие в будущем, а условия жизни будут улучшены за счет сведения к минимуму проблем, с которыми сталкиваются люди.

Ключевые слова: умный город, умные технологии, умная энергия, умный транспорт, умная сеть

Daxil olub: 12.10.2021